

**DURUCA ARALIQ ZONASINDA
KOMPLEKS FILİZLƏRİN AŞKARLANMASININ AXTARIŞ AMİLLƏRİ**

***Məmmədova A.Q., **Nəzərova R.R.**

**Bakı Dövlət Universiteti, **ETSN, Milli Geoloji Kəşfiyyat Xidməti*

Filiz saxlayan qatlarnın, tektonik strukturların və filizləşmənin yerləşməsi prosesinin xüsusiyyətləri arasında qanuna uyğun əlaqələrinin aşkar edilməsi (yəni filizləşmənin yaranması geodinamikasının, inkişafının və formalışmasının təyini), axtarış-proqnoz meyarlarının tərtibi və gələcək axtarış işlərinin məqsədə uyğun aparılması üçün olduqca vacibdir. Tədqiq olunan sahədə kompleks filizəmələgəlmə prosesi iki etapda baş vermişdir: hidrotermal-çökkmə və hidrotermal-metasomatik.

Hidrotermal-çökkmə etapda massiv, laylı-zolaqvari, konkresiyalı, linzavari- laylı, möhtəvi, əsasən pirit və pirrotin singenetik filizlər aiddir. Bu etapda həmçinin, gilli şistlərlə, alevrolitlərlə və alevroqumdaşları ilə ritmik növbələşən sulfidlər (pirit, pirrotin) - "filizlə fliş" formalılmışdır. Bu filizlərin singenetik əmələ gəlməsinə aşağıdakılardır dəlalət edir: 1) konsedimentasion çökəklərdə toplanan stratifikasişmiş filizdəsiyan gilli fasiyaya mənsub horizontlarda yerləşməsi; 2) məkanca laylı piritli filizlərin pirit və pirrotinin möhtəvi və konkresiyalarını daşıyan gilli şislərə qanuna uyğun fasial keçidləri; 3) bu filizlərin sonrakı bütün qırışılıq deformasiyalarda iştirakı.

Filizçay tipli yataqlar terrigen qatlardakı polimetallı-kolçedan filizləri adalar qövsü kənarı dayaz sulu dəniz hövzəsində bazaltoid vulkanizmi ilə əlaqədar olaraq qalın çöküntü qatlarda yerləşirlər. Məhsuldar qatda əksər hallarda üzvi maddəli və bazalt-riolit tərkibli süturları saxlayan terrigen-filiz formasiyasına təsadüf edilir. Filiz rayonları adalar qövsü çökəkliliklərinin mərkəz (ox) zonalarında qədim depressiyaları doldurmuş filizli gil şistləri süturları yerləşirlər.

Filizə nəzarətedici və filizyerləşdirici qədim strukturlar müxtəlif dərəcəli dərin sulu depressiyalarda, durğun sulu rejimdə əmələ gəlmiş çöküntülərin yayıldığı ərazilərdə formasiyalar bu haldə yataqlar adətən, lokal çökəkliliklərin kənar hissələrinə çox meyl edirlər. Onlar hidrotermal-çökkmə və kombinə edilmiş qatları birləşdirir, əsasən layvari və linza şəkilli formalar, nadir hallarda isə daha müräkkəb formalar əmələ gətirirlər. Filizlərin mineralozi tərkibi, əsasən, qalenit-sfalerit-pirit, qalenit-sfalerit-pirrotindən ibarətdir, az hallarda xalkopirit-pirit filizləri də qeyd edilir. Pb, Zn və Cu-un səciyyəvi nisbəti 1:3:0,5-dir. Müşayiətedici komponentlərdən Ag və Cd sənaye əhəmiyyəti kəsb edir. Bu hidrotermal dəyişmiş süturlar sfalerit, qalenit, xalkopirit və pirit möhtəviləri və damarcıqları ilə müxtəlif dərəcədə zənginləşirlər; ən çox sulfid filizləşməsi ilə səciyyələnən metasomatitlər isə bilavasitə layvari filiz qatlарının yaxınlığında yerləşirlər ki, bunun da proqnozlaşdırılmasına mühüm əhəmiyyəti vardır. Birbaşa axtarış-proqnozlaşdırma kriterilərinə filizlərin olması ilə yanaşı, hidrotermal dəyişmə zonalarını da aid etmək lazımdır, bu zaman terrigen süturlarda xloritləşmə və karbonatlaşma, maqmatik süturlarda isə kvarslaşma müşahidə edilir. Minerallaşmış zonaların üstündə lito və hidrokimyəvi anomaliyaların intensivliyi adətən 2-3, bəzən isə 5-6 dəfə yüksək olur. Büyük Qafqaz şəraitində alp relyefini nəzərə alaraq, hidro-

kimyəvi məlumatların təhlilində analizlərin yerdəyişmələrini minimuma endirmək üçün yalnız quru mövsümdə yerinə yetirilən hidrokimyəvi məlumatlara əsaslanmaq lazımdır.

Məhsuldar hidrotermal-metasomatik assosiasiyaların filiz saxlayan strukturlar və ilkin stratiform sulfid filizlərlə qarşılıqlı münasibətinin təhlili sübut edir ki, onlar qabaqlayıcı intensiv tektonik deformasiyalar şəraitində formalılmışdır. Bu zaman iri xətti, sandıqvari və braxiformalı antiklinallar əmələ gəlmişdir. Bütün girişdə onlar uzununa atılma-üstəgəlmərlə müşayiət edilmişdir. Kompleks massiv və laylı-zolaqvari filizlər ilkin etapda formalılmış mineral toplusunu kəsməklə damarlı zonalar, damarcıqlar, bəzən ştokverklər əmələ getirirlər. Tədqiq olunan sahədə təşəkkül tapmış kompleks filiz təzahürlerinin öyrənilməsi nəticəsində alınmış materialların təhlili göstərir ki, onların yerləşmə şəraitlərini nəzərə alan aşağıdakı axtarış amilləri nəzərə almaq lazımdır: 1) hidrotermal-çökkmə filizlərin lithostratiqrafik axtarış amili stratiform kolçedan cisimlərinin regressiv və transgressiv ritmlərin dabanında, bu səviyyə daxilində konsedimentasiya çökəklərində gilli fasiyada yerləşməsidir. Filizin toplanması üçün ən əlverişli şəraitlər dərinlik qırılmalarının uzun müddəti mobil zonaları ilə birləşdiyi çökəklər sayılır; 2) hidrotermal-çökkmə filizlər (pirit, pirrotin) yalnız hidrotermal-metasomatik və ya hidrotermal-damar məhsuldar filizçökkmə prosesi ilə müşahidə olunduqda sənaye əhəmiyyəti kəsb edə bilər; 3) hidrotermal-metasomatik pirit-polimetal, qızıl-sulfid, molibden filizləri üçün mühüm amil kimi onların hidrotermal-dəyişmiş xətti qırılmalar boyu kvarslaşma xloritləşmə, karbonatlaşma zonalarda yerləşmişdir.